



AKTİN NÖVÜ	AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX	20.10.2016
QEYDİYYAT NÖMRƏSİ	1082
ADI	“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	Xalq Qəzeti (Dərc olunma tarixi: 21-10-2016, Nəşr Nömrəsi: 232), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2016, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1641)
QÜVVƏYƏ MİNMƏ TARİXİ	21.10.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQİ TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	010.150.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	13201610201082
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	21.10.2016

“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin [2016-cı il 1 iyun tarixli 923 nömrəli](#) Fərmanına əsasən **qərara alıram**:

1. “ASAN Viza” sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 - 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 - 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 - 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 - 2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2016-cı il
1082

Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

“ASAN Viza” sistemi haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin [2016-cı il 1 iyun tarixli 923 nömrəli](#) Fərmanına əsasən hazırlanmışdır və “ASAN Viza” sisteminin (bundan sonra - Sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Sistem aşağıdakıları təmin edir:

1.2.1. ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik və 90 günədək müəyyən edən çoxdəfəlik elektron vizaların alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ~~birbaşa~~ Sistem vasitəsilə müraciət etməsini; ^[1]

1.2.2. elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə Sistemə daxil edilməsini;

1.2.3. elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun və digər ödənişlərin (bundan sonra ödənişlərin) Sistem vasitəsilə elektron qaydada və müvəkkil banklar vasitəsilə ödənilməsini; ^[2]

1.2.4. birdəfəlik və ya çoxdəfəlik elektron vizanın 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilməsini; ^[3]

1.2.5. elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsini;

1.2.6. Sistemin digər informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılmasını;

1.2.7. elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqini, imtina səbəblərinin ümumiləşdirilməsini və dövrü statistik hesabatların hazırlanmasını.

1.3. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı Sistemin operatoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra - Operator) tərəfindən təmin edilir.

1.4. Bu Əsasnamədə Sistemin iştirakçıları dedikdə informasiya sistemləri və ehtiyatları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada Sistemə inteqrasiya olunmuş və Sistemin fəaliyyətində iştirak edən qurumlar, Sistemin istifadəçiləri dedikdə isə Sistemin xidmətlərindən elektron formada istifadə edən fiziki və hüquqi şəxslər başa düşülür.

1.5. Sistemin təminat, inteqrasiya və təhlükəsizlik vasitələri milli informasiya fəzasının tərkib hissəsidir və Azərbaycan Respublikasının mülkiyyətidir.

1.6. Sistemin saxlanması, fəaliyyəti və inkişafı ilə bağlı xərclər normativ hüquqi aktlarla qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir. Sistemin saxlanması, idarə edilməsi, fəaliyyəti və ya inkişafı dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirildikdə, investisiya xərclərinin ödənilməsi

2. Sistemin fəaliyyət prinsipləri

2.0. Sistemin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.0.1. sərbəstlik – Sistemin tərkibinin və fəaliyyətinin ona qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

2.0.2. əlaqəlilik – Sistem iştirakçılarının mövcud olan və ya yeni yaradılan müvafiq informasiya sistemləri və ehtiyatları ilə qarşılıqlı əlaqələrinin və uzlaşmasının təmin edilməsi;

2.0.3. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın tamlığının və mühafizəsinin təmin edilməsi;

2.0.4. operativlik – elektron viza verilməsinin və informasiya mübadiləsinin daha qısa müddətdə həyata keçirilməsi;

2.0.5. şəffaflıq – Sistemin fəaliyyətində və xidmətlərin göstərilməsində aşkarlığın təmin edilməsi;

2.0.6. səmərəlilik – Sistemin istifadəçilərinin vaxt itkisinin və tələb edilən sənədlərin sayının azaldılması, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.0.7. funksionallıq və davamlı inkişaf – Sistemin inkişaf etdirilməsi imkanını və adaptasiyasını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə etməklə Sistemin daim təkmilləşdirilməsi.

3. Sistemin texniki-texnoloji infrastrukturunu

3.1. Sistemin texniki-texnoloji infrastrukturunu aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. Sistemin proqram-texniki vasitələri və proqram təminatı;

3.1.2. telekommunikasiya kanalları;

3.1.3. Sistemin ehtiyat mərkəzi;

3.1.4. Sistemin test rejimi;

3.1.5. Sistemin məlumat bazası və onu idarəetmə paneli;

3.1.6. Sistemin məlumat bazasının arxiv mərkəzi.

3.2. Sistemin proqram-texniki vasitələri və proqram təminatı aşağıdakıları təmin edir:

3.2.1. elektron vizaların operativlik prinsipi əsasında verilməsini;

3.2.2. elektron informasiyanın formalaşdırılmasını və mübadiləsini;

3.2.3. Sistemin fəaliyyətinin davamlılığının, etibarlılığının və təhlükəsizliyinin təmin edilməsini, Sistemin texniki vasitələrinə, informasiya daşıyıcılarına, informasiya təminatı vasitələrinə və kommunikasiya xətlərinə kənar və nəzarətsiz müdaxilələrin qarşısının alınmasını;

3.2.4. müvafiq informasiyanın əldə edilməsi üçün müxtəlif sorğuların verilməsini, sorğu üzrə nəticələrin yaddaşda saxlanılmasını, sənədlərin hazırlanması üçün məlumatların müvafiq formatlara çevrilməsi imkanlarının təmin edilməsini;

3.2.5. statistik hesabatların tərtibi və təhlillərin aparılmasını, əldə olunan nəticələrin siyahı, cədvəl, arayış, say və digər formalarda vizual nümayişini və çapını.

3.3. Sistem fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, o cümlədən elektron informasiya mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.

3.4. Sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə Sistemin alternativ ehtiyat mərkəzi yaradılır və Sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır.

3.5. Sistemə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının yoxlanılması test rejimində həyata keçirilir.

3.6. Formalaşan məlumatlar Sistemin məlumat bazasında, onların ehtiyat surətləri isə Sistemin məlumat bazasının arxiv mərkəzində saxlanılır.

3.7. İdarəetmə paneli Sistemin məlumat bazasının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən məlumat bazasından istifadə edilməsini təmin edir.

4. Operatorun funksiyaları

4.0. Operator Sistemin fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

4.0.1. Sistemin idarə olunmasını, inkişafını, dayanıqlılığını və etibarlılığını təmin etmək, normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək və Sistem iştirakçılarının qarşılıqlı fəaliyyətini əlaqələndirmək;

4.0.2. Sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının Sistemə təhlükəsiz qoşulmasını təmin etmək;

4.0.3. Sistemə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi üçün təkliflər vermək, həmin informasiya sistemləri və ehtiyatları müəyyən olunmuş texniki tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə işlərinin aparılmasını tələb etmək;

4.0.4. Sistemə qoşulan informasiya sistemləri və ehtiyatlarının dayanıqlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin Sistem iştirakçıları tərəfindən təmin olunmasına nəzarət etmək;

4.0.5. Sistemin texniki-texnoloji infrastrukturunun istismarını, o cümlədən etibarlı və davamlı funksional fəaliyyətini təmin etmək, Sistemin ayrı-ayrı komponentləri üzrə yoxlama tədbirlərini təşkil etmək;

4.0.6. Sistemin texniki-texnoloji infrastrukturunun istismarı zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqları aradan qaldırmaq;

4.0.7. Sistem vasitəsilə fasiləsiz və operativ informasiya mübadiləsinin aparılmasını təmin etmək;

4.0.8. Sistemin məlumat bazasına icazəsiz daxilolmaların və orada təhrifetmələrin aparılmasının qarşısını almaq və təhlükəsizliyini təmin etmək;

- 4.0.9. Sistemin malik olduğu məlumat bazasının saxlanılmasını təmin etmək;
- 4.0.10. elektron viza verilməsi müddətlərinə, Sistemə ötürülən məlumatların tamlığına riayət olunmasına nəzarət etmək;
- 4.0.11. verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqini aparmaq;
- 4.0.12. nəzarət və monitorinqin nəticələri barədə müvafiq arayış və hesabatlar hazırlamaq, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasını Sistem iştirakçılarından tələb etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- 4.0.13. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;
- 4.0.14. Sistemin proqram-texniki və enerji təminatına olan təhdidlərin qarşısını almaq;
- 4.0.15. Sistemin təhlükəsizliyi pozulduqda və ya əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda Sistemin iştirakçıları bu barədə məlumatlandırmaq, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
- 4.0.16. Sistemin ehtiyat mərkəzini yaratmaq və dayanıqlı fəaliyyətini təmin etmək;
- 4.0.17. Sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları ləğv edildikdə və ya digər dəyişikliklər olduğu halda müvafiq tədbirlər görmək;
- 4.0.18. Sistemin iştirakçısı normativ hüquqi aktların tələblərini pozduqda və ya Sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, həmin iştirakçıya nöqsanların aradan qaldırılması üçün müraciət etmək, habelə müraciətdə göstərilənlər yerinə yetirilmədikdə həmin iştirakçının Sistem üzrə fəaliyyətini bu nöqsanlar aradan qaldırılanadək dayandırmaq;
- 4.0.19. normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada fərdi məlumatların qorunmasını təmin etmək.

5. Sistem iştirakçılarının funksiyaları

- 5.0. Sistemin iştirakçıları aşağıdakı funksiyaları həyata keçirirlər:
- 5.0.1. Sistemə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının texniki normalara, standartlara və tələblərə uyğunluğunu təmin etmək, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə işləri aparmaq və bu barədə Operatora məlumat vermək;
- 5.0.2. Sistemə qoşulan informasiya sistemlərinin və ehtiyatlarının dayanıqlı və fasiləsiz fəaliyyətini, təhlükəsizliyini təmin etmək;
- 5.0.3. Sistemə qoşulan informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyəti zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün operativ tədbirlər görmək və avadanlığın, proqram təminatının dayanıqlı fəaliyyətini təmin etmək;
- 5.0.4. məlumatları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və müddətdə Sistemə ötürmək;
- 5.0.5. Sistemə ötürülən məlumatların tamlığını, etibarlılığını, təhrifolunmazlığını və konfidensiallığını təmin etmək;
- 5.0.6. Operatorun, Sistemin digər iştirakçılarının və istifadəçilərinin Sistem vasitəsilə həyata keçirilən xidmətlərlə bağlı sorğularını vaxtında və tam cavablandırmaq;
- 5.0.7. nəzarət və monitorinq nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək və bu barədə Operatora məlumat vermək;
- 5.0.8. öz təşəbbüsü ilə və ya Operatorun əsaslandırılmış müraciətinə uyğun olaraq, Sistemə qoşulan informasiya sistemlərində və ehtiyatlarında zəruri dəyişiklik və təkmilləşdirmə aparmaq;
- 5.0.9. Sistemə qoşulan informasiya sistemlərində və ehtiyatlarında nəzərdə tutulan profilaktika, təmir, sazlama və digər texniki işlərin Sistemin fəaliyyətinə təsir edəcəyi halda həmin işləri Sistemin dayanıqlı fəaliyyətini təmin etmək üçün Operatorla razılaşdırmaq;
- 5.0.10. Sistemin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Operatora təkliflər vermək;
- 5.0.11. Sistemin fəaliyyətini ləngidəcək, ona zərər gətirəcək və ya onun fəaliyyətinin dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
- 5.0.12. normativ hüquqi aktların tələblərinə uyğun olaraq informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək.

6. Sistemin fəaliyyətinin təşkili və idarə olunması

- 6.1. Elektron vizanın verilməsi üçün Sistem "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və "ASAN ödəniş" sistemi ilə inteqrasiya olunur. İnteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:
- 6.1.1. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin real vaxt rejimində təmin etdiyi məlumatlar:
- 6.1.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyətlər barədə məlumatlar;
- 6.1.1.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi ilə bağlı məlumatlar;
- 6.1.2. Sistemin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin "Viza" altsisteminə real vaxt rejimində təqdim etdiyi məlumatlar:
- 6.1.2.1. *əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkəçmə sənədlərinin fotosəkil olan səhifəsinin skan edilmiş surəti, habelə bu Əsasnamənin 7.4-cü, 7.4-1-ci və 7-1.0-cü bəndlərində qeyd edilən digər məlumatlar;* ^[5]
- 6.1.2.2. elektron viza verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatlar;
- 6.1.3. "ASAN ödəniş" sistemi real vaxt rejimində Sistemə *ödənişlərin həyata keçirilməsi* ilə bağlı məlumatları (ödəmə tarixi, vaxtı və əməliyyat nömrəsi) təqdim edir. ^[6]

6.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sistemdə yaradılan aşağıdakı informasiya ehtiyatlarının aktuallığını təmin edir:

6.2.1. vətəndaşlarına və ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə elektron viza verilən ölkələrin siyahısı;^[7]

6.2.1-1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına və ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısı;

6.2.1-2. ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının akkreditə olunmadığı və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin siyahısı;^[8]

6.2.2. Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etmiş şəxslərin siyahısı;

6.2.3. Azərbaycan Respublikası tərəfindən müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu halda, viza tələbindən və ya viza rüsumundan azad edilən ölkələr və ya şəxslər barədə məlumatlar.

6.2-1. Bu Əsasnamənin 7-1.0-cü bəndində nəzərdə tutulmuş hallarda aidiyyəti dövlət qurumları Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq məlumatların real vaxt rejimində Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edilməsini təmin edirlər.^[9]

6.3. Sistemin iştirakçısı olan qurumlar və Sistemə qoşulan informasiya sistemləri və ehtiyatları ilə bağlı məsələlərin (qarşılıqlı fəaliyyətin) tənzimlənməsi və məlumat mübadiləsinin aparılması Operator ilə iştirakçılar arasında imzalanan razılaşmalar əsasında həyata keçirilir.

6.4. Sistemin iştirakçısı olacaq qurumların informasiya sistemlərinin və ehtiyatlarının Sistemə qoşulması onların müəyyən edilmiş texniki tələblərə uyğunluğunun Operator tərəfindən yoxlanılmasından sonra həyata keçirilir.

6.5. İnformasiya sistemlərinin və ehtiyatlarının müəyyən edilmiş texniki tələblərə uyğunluğu, Sistemə qoşulmasına və təhlükəsizliyinin təmin edilməsinə dair texniki imkanları 10 iş günü müddətində Operator tərəfindən yoxlanılır.

6.6. Yoxlamanın nəticəsi müsbət olduqda informasiya sistemləri və ehtiyatları sınaq üçün test rejimində Sistemə qoşulur. Qoşulduqdan və test rejimində yoxlanıldıqdan sonra, informasiya sistemləri və ehtiyatları Operatorun uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verdikdə, onların 7 iş günü müddətində Sistemə qoşulması təmin edilir.

6.7. Həmin texniki tələblərə cavab verməyən informasiya sistemləri və ehtiyatları Operatorun əsaslandırılmış tələbinə uyğun olaraq onların sahibi tərəfindən zəruri texniki tədbirlər, dəyişiklik və təkmilləşdirmələr aparıldıqdan sonra Sistemə qoşulur.

6.8. İnformasiya sistemləri və ehtiyatları və ya Sistemin iştirakçıları ləğv edildikdə, onlar Sistemdən ayrılır.

6.9. Sistemin iştirakçıları Sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları vasitəsilə təqdim olunan məlumatların bu Əsasnamə ilə müəyyən olunmuş qaydada, vaxtında və düzgün verilməsinə, məzmununa, təhrif olunmazlığına, dəqiqliyinə, tamlığına, konfidensiallığına və etibarlılığına görə cavabdehdir.

6.10. Operator aparılan monitorinqlər nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasını Sistemin iştirakçılarından tələb edir. Sistemin iştirakçıları aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı gördükləri tədbirlər barədə Operatora məlumat verirlər.

6.11. Sistemin iştirakçısı normativ hüquqi aktların tələblərini pozduqda və ya Sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, Operator tərəfindən onun Sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan qaldırılanadək dayandırıla bilər.

6.12. Operator dövrü (rüblük) statistik məlumatlar, monitorinqlər nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması ilə bağlı görülən tədbirlər, o cümlədən elektron xidmətin təkmilləşdirilməsi və Sistemin inkişafı ilə bağlı təkliflər barədə hesabatlar hazırlayır.

6.13. Operator texnoloji yeniliklər nəzərə alınmaqla Sistemin mütəmadi olaraq inkişafı və təkmilləşdirilməsi üzrə tədbirlər görür.

6.14. Sistemin fəaliyyətini təmin edən avadanlıqlar Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində belə avadanlıqlar üçün nəzərdə tutulan və mühafizə olunan xüsusi yerdə saxlanılır.

7. Sistemdən istifadə

7.1. Elektron vizanın alınması Sistemin internet informasiya ehtiyatı üzərindən həyata keçirilir.

7.2. Sistemin internet informasiya ehtiyatı Azərbaycan dili ilə yanaşı azı iki xarici dildə fəaliyyət göstərir.

7.3. Bu Əsasnamənin 7.3-1-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs elektron viza almaq üçün Azərbaycan Respublikasına gəlmə tarixindən ən azı 3 iş günü əvvəl müraciət etməlidir.^[10]

7.3-1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətə 3 saat ərzində, həmin vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə belə müraciətə real vaxt rejimində baxılır.^[11]

7.4. Sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs birdəfəlik elektron vizanın alınması ilə bağlı birbaşa müraciət etmək üçün Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə sərhdəkcəmə sənədinin fotosəkil olan səhifəsinin skan edilmiş surətini və aşağıdakı məlumatları daxil edir:^[12]

7.4.1. soyadı və digər adları;^[13]

7.4.2. doğum tarixi və yeri;

7.4.3. cinsi;

7.4.4. əcnəbi üçün - vətəndaşı olduğu, vətəndaşlığı olmayan şəxs üçün - daimi yaşadığı ölkə;

7.4.5. sərhadkeçmə sənədinin növü, nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;

7.4.6. daimi yaşayış ünvanı;

7.4.7. elektron ünvanı;

7.4.8. telefon (*mobil və ya stasionar*) nömrəsi; [\[14\]](#)

7.4.8-1. *girişlərin sayı*; [\[15\]](#)

7.4.9. səfərin məqsədi;

7.4.10. Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə tarixi;

7.4.11. Azərbaycan Respublikasının ərazisində qalacağı ünvan;

7.4.12. məşğuliyyəti;

7.4.13. *ictimai təhlükə törədən xəstəliyə tutulub-tutulmadığı barədə məlumat, tutulubsa həmin xəstəliyin adı*; [\[16\]](#)

7.4.14. Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər edib-etməməsi barədə məlumat.

7.4-1. *Sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs çoxdəfəlik elektron viza alınması ilə bağlı birbaşa müraciət etmək üçün bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən sənədə və məlumatlara əlavə olaraq aşağıdakılar barədə məlumatı Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir*: [\[17\]](#)

7.4-1.1. *soyadının və ya digər adlarının dəyişdirilməsi*;

7.4-1.2. *vətəndaşlığının dəyişdirilməsi*;

7.4-1.3. *viza üçün müraciət etdiyi gündə dək daimi yaşadığı ölkələr*;

7.4-1.4. *ailə vəziyyəti*;

7.4-1.5. *hazırkı iş yeri, vəzifəsi və ixtisası*;

7.4-1.6. *Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanın telefon nömrəsi (mobil və ya stasionar)*;

7.4-1.7. *əvvəllər Azərbaycan Respublikasına səfər etməsi*;

7.4-1.8. *əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza alması*;

7.4-1.9. *əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən imtina edilməsi*;

7.4-1.10. *cinayət məsuliyyətinə cəlb edilməsi*;

7.4-1.11. *Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi (mobil və ya stasionar)*;

7.4-1.12. *son 3 ildə səfər etdiyi xarici ölkələr*.

7.5. *Məlumatlar əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən yoxlanıldıqdan və təsdiqləndikdən sonra ona ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş ödənişlər Sistem vasitəsilə elektron qaydada həyata keçirilir*. [\[18\]](#)

7.6. *Ödənişlər həyata keçirildikdən dərhal sonra müraciətin qəbul edilməsi barədə bildiriş Sistem tərəfindən Sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin elektron ünvanına və istifadəçi ekranına göndərilir*. [\[19\]](#)

7.10. Turizm sahəsində fəaliyyət göstərən hüquqi şəxs Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə *birdəfəlik* elektron vizaların alınması üçün aşağıdakı məlumatları daxil etməklə Sistemdə qeydiyyatdan keçir:

7.10.1. hüquqi şəxsin adı;

7.10.2. dövlət qeydiyyatına alındığı ölkə;

7.10.3. dövlət qeydiyyat sənədinin nömrəsi və tarixi;

7.10.4. hüquqi ünvanı;

7.10.5. elektron ünvanı;

7.10.6. telefon (mobil və stasionar) və faks nömrələri.

7.11. Qeydiyyatdan keçdikdən sonra hüquqi şəxs *əldə etdiyi kod əsasında* Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barədə bu Əsasnamənin 7.4.1–7.4.6-cı və 7.4.8–7.4.14-cü yarımbəndlərində qeyd edilən məlumatları və sərhadkeçmə sənədlərinin fotosəkil olan səhifəsinin skan edilmiş surətlərini Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir. [\[20\]](#)

7.12. Məlumatlar yoxlanıldıqdan və təsdiqləndikdən sonra hüquqi şəxsə ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş *ödənişlər* Sistem vasitəsilə elektron qaydada ödənilir. [\[21\]](#)

7.13. *Ödənişlər həyata keçirildikdən dərhal sonra müraciətin qəbul edilməsi barədə bildiriş Sistem tərəfindən hüquqi şəxsin elektron ünvanına və istifadəçi ekranına göndərilir*. [\[22\]](#)

7.14. Elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhadkeçməyə məhdudiyət” siyahısı və Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etmiş şəxslərin siyahısı üzrə yoxlama aparılır.

7.15. Şəxsin Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etməsi aşkar edildikdə ona elektron viza verilmir. Bu halda Sistem istifadəçisinin elektron ünvanına Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə müraciət etməli olduğu barədə bildiriş göndərilir.

7.16. Şəxs barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhadkeçməyə məhdudiyət” siyahısında aşkar edildikdə elektron vizanın verilməsindən imtina olunur və bu barədə məlumat müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir.

7.17. İmtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək, müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Elektron vizada Azərbaycan Respublikasına daxil olma tarixi viza müraciətinin edildiyi gündən ən azı 3 iş günündən sonrakı tarixə müəyyən edilir. *Azərbaycan Respublikasına səfər etmək üçün birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə isə elektron vizada ölkəyə daxil olma tarixi viza*

müraciətinin edildiyi tarixə müəyyən olunur. ^[23]

7.17-1. Bu Əsasnamənin 7-1.0-cü bəndində nəzərdə tutulmuş hallarda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs birdəfəlik elektron viza almaq üçün Operatorun Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinə, habelə quraşdırılmış terminallar və daim internetə çıxışı olan kompüterlər vasitəsilə birbaşa müraciət edə bilər.

7.17-2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrində elektron viza almaq üçün müraciət etdikdə sərhədkeçmə sənədini və bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən digər məlumatları, bu Əsasnamənin 7-1.0.2 – 7-1.0.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar gəldikdə isə həmçinin həmin bəndlərdə nəzərdə tutulan halın mövcudluğunu təsdiq edən sənədi və ya həmin sənədin məlumatlarını Operatorun əməkdaşına təqdim edir. Bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən məlumatlar və sərhədkeçmə sənədinin fotosəkil olan səhifəsinin skan edilmiş surəti Operatorun əməkdaşı tərəfindən Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edilir və bu Əsasnamənin 7-1.0-cü bəndində qeyd edilən məlumatların dürüstlüyü Sistem vasitəsilə yoxlanılır.

7.17-3. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında quraşdırılmış terminallar və daim internetə çıxışı olan kompüterlər vasitəsilə elektron viza almaq üçün müraciət etdikdə sərhədkeçmə sənədinin fotosəkil olan səhifəsinin skan edilmiş surətini və bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən digər məlumatları, bu Əsasnamənin 7-1.0.2 – 7-1.0.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar gəldikdə isə həmçinin həmin bəndlərdə nəzərdə tutulan halın mövcudluğunu təsdiq edən sənədi və ya həmin sənədin məlumatlarını birbaşa Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir. Bu Əsasnamənin 7-1.0-cü bəndində qeyd edilən məlumatların dürüstlüyü Sistem vasitəsilə yoxlanılır.

7.17-4. Bu Əsasnamənin 7.17-2-ci və 7.17-3-cü bəndlərində qeyd edilən məlumatlarda hər hansı çatışmazlıq aşkar edilmədikdə onlar təsdiqlənir, real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyət” siyahısı və Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etmiş şəxslərin siyahısı üzrə yoxlama aparılır.

7.17-5. Şəxsin Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etməsi aşkar edildikdə, ona elektron viza verilmir. Bu halda Sistem istifadəçisinin elektron ünvanına və istifadəçi ekranına, xidmət məntəqələrində elektron viza almaq üçün müraciət edildikdə isə habelə Operatorun əməkdaşının istifadəçi ekranına şəxsin Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə müraciət etməli olduğu barədə bildiriş göndərilir.

7.17-6. Şəxs barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyət” siyahısında aşkar edildikdə, habelə bu Əsasnamənin 7-1.0-cü bəndində göstərilən hallar Sistemdə aşkar edilmədikdə, elektron vizanın verilməsindən imtina olunur və bu barədə məlumat müraciət etmiş şəxsin elektron poçt ünvanına və istifadəçi ekranına, xidmət məntəqələrində elektron vizanın alınması üçün müraciət edildikdə isə şəxsin elektron poçt ünvanına və Operatorun əməkdaşının istifadəçi ekranına göndərilir.

7.17-7. İmtina üçün əsas olmadıqda, xidmət məntəqələrində elektron viza almaq üçün müraciət etmiş əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə ödəniş kartı və ya müvəkkil bank vasitəsilə ödəniş etmək təklif olunur. Ödəniş həyata keçirildikdən dərhal sonra şəxsə ödənişin həyata keçirildiyi barədə sənəd təqdim edilir. Həmin sənədin üzərində elektron viza məlumatları da əks olunur.

7.17-8. Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında quraşdırılmış terminallar və daim internetə çıxışı olan kompüterlər vasitəsilə elektron viza almaq üçün müraciət etmiş əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə viza verilməsindən imtinaya əsas olmadıqda, Sistem vasitəsilə ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş ödənişlər Sistem vasitəsilə elektron qaydada həyata keçirilir. Ödəniş həyata keçirildikdən dərhal sonra şəxsə ödənişin həyata keçirildiyi barədə sənəd təqdim edilir. Həmin sənədin üzərində elektron viza məlumatları da əks olunur. ^[24]

7.18. Bu Əsasnamənin 6.1.2.1—6.1.2.2-ci yarımbəndlərində qeyd edilən məlumatlar Sistem tərəfindən real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinə göndərilir.

7.18-1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına özü ilə birlikdə səfər edəcək əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə də birdəfəlik elektron vizaların alınması üçün bu Əsasnamə ilə müəyyən edilmiş qaydada müraciət edə bilər. Bunun üçün həmin şəxslərin vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkə elektron viza verilən ölkələrin siyahısında olmalıdır. ^[25]

7.18-2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına vizasız qaydada gəlmək hüququ olduqda, müraciət prosesi Sistem tərəfindən yekunlaşdırılır və istifadəçi ekranına bu barədə bildiriş göndərilir.

7.18-3. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən viza ərizəsinə baxılması üçün dövlət rüsumundan azad edildiyi hallarda, istifadəçi ekranına bu barədə bildiriş göndərilməklə, həmin şəxsə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına müraciət etmək təklif olunur və ya ödənişləri həyata keçirməklə elektron viza sorğusunu davam etdirmək imkanı yaradılır. ^[26]

7.19. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallar aşkar edildikdə, verilmiş viza ləğv edilir və əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə buraxılmır. Elektron vizanın ləğv edilməsi barədə bildiriş Sistem istifadəçisinin elektron ünvanına göndərilir.

7.20. Sistemin istifadəçisi Sistemdən istifadə zamanı texniki-texnoloji, o cümlədən ödənişlərin həyata keçirilməsi ilə bağlı problemlərlə üzləşdikdə, bu barədə Operatorun Çağrı Mərkəzinə onlayn qaydada müraciət edə və ya həmin müraciəti Çağrı Mərkəzinin elektron ünvanına göndərə bilər. Operator daxil olmuş müraciətlə bağlı 3 iş günü müddətində

araşdırma aparmalı və problemlərin həlli ilə bağlı Sistemin istifadəçisini məlumatlandırmalıdır.

7.21. Elektron viza pasporta yapışdırılmır, *əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron vizanı və ya həmin vizanın məlumatlarını sərhədkeçmə sənədi ilə birgə təqdim edir.*^[27]

7.22. Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş elektron vizanın etibarlılığı Sistemin internet informasiya ehtiyatında yoxlanıla bilər.

7.23. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilər.

7.24. *Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədkeçmə sənədi ilə birdəfəlik elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün həmin məntəqələrdə quraşdırılmış terminallar vasitəsilə müraciət edə bilər. Belə müraciətlərə baxılarkən bu Əsasnamənin təcili səfərlər üçün elektron viza alınması ilə bağlı müddəaları tətbiq edilir.*^[28]

7-1. Elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında verilməsi^[29]

7-1.0. *Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda birdəfəlik elektron vizanı Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ala bilərlər:*^[30]

7-1.0.1. *Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;*

7-1.0.2. *Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası xarici işlər nazirinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə;*^[31]

7-1.0.3. *Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;*

7-1.0.4. *xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;*

7-1.0.5. *fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;*

7-1.0.6. *Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında);*

7-1.0.7. *ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının akkreditə olunmadığı, Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.*

8. Elektron viza blankının təsviri

8.1. Azərbaycan Respublikasına gəlmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən elektron viza blankının təsvirində (elektron viza blankının nümunəsi əlavə edilir) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinin ikinci hissəsinin tələbləri nəzərə alınmışdır. Elektron viza blankı A4 formatdadır.

8.2. Elektron vizada aşağıdakılar göstərilir:

8.2.1. elektron viza blankının yuxarı sol hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi, "Azərbaycan Respublikası" və "Elektron viza" sözləri, elektron viza blankının iki latın hərfindən (AE) ibarət olan seriyası və doqquzrəqəmli nömrəsi və *maşınla oxuna bilən xüsusi kod*; ^[32]

8.2.2. elektron viza blankının yuxarı sağ hissəsində "ASAN Viza" təsviri; ^[33]

8.2.3. elektron vizanın verilmə tarixi, etibarlılıq müddəti, vizanın növü, girişlərin sayı və səfərin məqsədi, ölkədə qalmaq üçün icazə verilmiş günlərin sayı, vizanı rəsmiləşdirən orqanın adı;

8.2.4. "Şəxsi məlumatlar" bölməsində elektron viza sahibinin soyadı, *digər adları*, vətəndaşı olduğu və ya daimi yaşadığı ölkə, doğum tarixi, doğum yeri, *cinsi*; ^[34]

8.2.5. "Sərhədkeçmə sənədinə dair məlumatlar" bölməsində elektron viza sahibinin sərhədkeçmə sənədinin növü, nömrəsi və etibarlılıq müddəti;

8.2.6. xüsusi qeydlər üçün nəzərdə tutulmuş "Qeydlər" hissəsində aşağıdakı cümlələr *verilsin*. ^[35]

"Bu viza Azərbaycan Respublikasına səyahət etmək və daxil olmaq üçün ilkin giriş icazəsidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş hallarda girişə icazə verilməyəcək.

Elektron viza pasporta yapışdırılmır, *dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron viza və ya həmin vizanın məlumatları sərhədkeçmə sənədi ilə birgə təqdim edilir.* Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, o qüvvədən düşür." ^[36]


Elektron viza müraciətdə təqdim olunan məlumatlar əsasında verilir. Elektron vizadakı məlumatlar səyahət sənədindəki məlumatlara uyğun gəlmədiyi halda elektron viza etibarsız hesab edilir. Elektron viza almaq üçün edilən müraciətdə təqdim olunmuş məlumatlara görə müraciət edən şəxs birbaşa məsuliyyət daşıyır.

Siz Azərbaycan Respublikasının ərazisini ölkəyə daxil olarkən təqdim etdiyiniz elektron viza əsasında tərک etməlisiniz (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadıldığı və ya müvəqqəti yaşama icazəsinin verildiyi hallar istisna olmaqla).

8.3. Elektron vizada nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis dillərində yazılır. Elektron viza doldurularkən, məlumatlar ingilis dilində daxil edilir.

“ASAN Viza” sistemi
haqqında Əsasnaməyə
əlavə

Elektron viza blankının nümunəsi ^[37]

Azərbaycan Respublikası / Republic of Azerbaijan Elektron viza / Electronic visa	
	
AE 000000000	
Maşınla oxuna bilən xüsusi kod	
Tarixdən/Valid from:	
Tarixədək etibarlıdır/Valid until:	
Vizanın növü/Type of visa:	
Girişlərin sayı/Number of entries:	
Səfərin məqsədi/Purpose of visit:	
Qalma müddəti/Duration of stay:	
Vizanın rəsmiləşdirən orqan/Visa issuing authority:	
Şəxsi məlumatlar/Personal information	
Soyadı/Surname:	
Digər adları/Other names:	
Vətəndaşlığı/Citizenship	
Vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkə/Country of habitual residence of a stateless person:	
Doğum tarixi/Date of birth:	
Doğum yeri/Place of birth:	
Cinsi/Sex	
Sərhədkeçmə sənədinə dair məlumatlar /Travel document's information	
Növü/Type:	
Nömrəsi/Number:	
Etibarlılıq müddəti/Date of expiration:	

Qeydlər/Notes	<p>This visa is a pre-entry permission for you to travel to, and seek entry, into the Republic of Azerbaijan. The entry may be refused in the cases prescribed by the Migration Code of the Republic of Azerbaijan.</p> <p>Electronic visa is not stucked in passport and must be presented with passport at the border-control post. If the e-visa is not used within the period of validity, it becomes invalid.</p> <p>Please note that e-visa is issued on the basis of provided information in the e-visa application and if the information on a travel document does not match with the information on issued e-visa, then the e-visa is invalid. Please note that an applicant is responsible for information provided in e-visa application form.</p> <p>You must leave the territory of the Republic of Azerbaijan with the e-visa that was used to enter the country (except in cases when the period of temporary stay in the country is extended or a temporary residence permit is issued by the State Migration Service of the Republic of Azerbaijan).</p>
---------------	--

-
-
-

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098)
2. [4 dekabr 2017-ci il tarixli 1705 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 5 dekabr 2017-ci il, 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, I kitab, maddə 2273)
3. [5 aprel 2018-ci il tarixli 1912 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 6 aprel 2018-ci il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 663)
4. [4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987)
5. [9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612)
6. [20 sentyabr 2021-ci il tarixli 1442 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 21 sentyabr 2021-ci il, 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 9, maddə 982)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

^[1] [5 aprel 2018-ci il tarixli 1912 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 6 aprel 2018-ci il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 663) ilə "ASAN Viza" sistemi haqqında Əsasnamə'nin 1.2.1-ci yarım bəndində "elektron vizanın" sözləri "və 90 günədək müəyyən edən çoxdöfəlik elektron vizaların" sözləri ilə əvəz edilmişdir.

[4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə "ASAN Viza" sistemi haqqında Əsasnamə'nin 1.2.1-ci yarım bəndindən "birbaşa" sözü çıxarılmışdır.

^[2] [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə "ASAN Viza" sistemi haqqında Əsasnamə'nin 1.2.3-cü yarım bənddə "dövlət rüsumunun" sözlərindən sonra "və digər ödənişlərin (bundan sonra ödənişlərin)" sözləri əlavə edilmişdir.

[4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə "ASAN Viza" sistemi haqqında Əsasnamə'nin 1.2.3-cü yarım bəndinə "Sistem vasitəsilə elektron qaydada" sözlərindən sonra "və müvəkkil banklar vasitəsilə" sözləri əlavə edilmişdir.

^[3] [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə "ASAN Viza" sistemi haqqında Əsasnamə'nin 1.2.4-cü yarım bənddə "müddətində" sözlərindən sonra "həmin vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində" sözləri əlavə edilmişdir.

[4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Xalq" qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə "ASAN Viza" sistemi haqqında Əsasnamə'nin 1.2.4-cü yarım bəndinə

“ərzində” sözündən sonra “, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində ” sözləri əlavə edilmişdir.

[9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 1.2.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~1.2.4. elektron vizanın 3 iş günü müddətində, həmin vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində~~ verilməsini;

[\[4\] 21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 1.6-cı bəndinin birinci cümlədə “**dövlət büdcəsi və normativ hüquqi aktlarla qadağan olunmayan digər**” sözləri “**normativ hüquqi aktlarla qadağan olunmayan**” sözləri ilə əvəz edilmişdir və yeni məzmununda ikinci cümlə əlavə edilmişdir.

[\[5\] 21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 6.1.2.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~6.1.2.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərəhədekəmə sənədlərinin fotosəkil olan səhifəsinin skan edilmiş surəti;~~

[4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 6.1.2.1-ci yarımbəndində “**və bu Əsasnamənin 7.4-cü bəndində**” sözləri “, **habelə bu Əsasnamənin 7.4-cü və 7-1.0-cü bəndlərində**” sözləri ilə əvəz edilmişdir.

[9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 6.1.2.1-ci yarımbəndinə “**7.4-cü**” sözlərindən sonra “, **7.4-1-ci**” sözləri əlavə edilmişdir.

[\[6\] 21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 6.1.3-cü bənddə “**dövlət rüsumunun ödənilməsi**” sözləri “**ödənişlərin həyata keçirilməsi**” sözləri ilə əvəz edilmişdir.

[\[7\] 4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 6.2.1-ci yarımbəndinə “**vətəndaşlarına**” sözündən sonra “**və ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə**” sözləri əlavə edilmişdir.

[\[8\] 4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmununda 6.2.1-1-ci və 6.2.1-2-ci yarımbəndlər əlavə edilmişdir.

[\[9\] 4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmununda 6.2-1-ci bənd əlavə edilmişdir.

[\[10\] 21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.3-cü bənddə “**Əcnəbi**” sözü “**Bu Əsasnamənin 7.3-1-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, əcnəbi**” sözləri ilə əvəz edilmişdir.

[\[11\] 21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin yeni məzmununda 7.3-1-ci bənd əlavə edilmişdir.

[4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.3-1-ci bəndinə “**ərzində**” sözündən sonra “, **həmin vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə belə müraciətə real vaxt rejimində**” sözləri əlavə edilmişdir.

[9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.3-1-ci, 7.4-cü, 7.10-cu bəndlərinə, 7.17-ci bəndin üçüncü cümləsinə (birinci halda), 7.17-1-ci bəndinə, 7.18-1-ci bəndin birinci cümləsinə və 7.24-cü bəndin birinci cümləsinə “**elektron**” sözündən əvvəl “**birdəfəlik**” sözü əlavə edilmişdir.

[\[12\] 21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.4-cü bənddə “**ərizə-anket məlumatlarını**” sözləri “**məlumatları**” sözü ilə əvəz edilmişdir.

[4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.4-cü bəndinə “**bağlı**” sözündən sonra “**birbaşa**” sözü əlavə edilmişdir.

[\[13\] 21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.4.1-ci yarımbənddə “**adı**” sözü “**digər adları**” sözləri ilə əvəz edilmişdir.

[\[14\]](#) [9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.4.8-ci yarım bəndində “mobil və stasionar” sözləri “mobil və ya stasionar” sözləri ilə əvəz edilmişdir.

[\[15\]](#) [5 aprel 2018-ci il tarixli 1912 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2018-ci il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 663) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmununda 7.4.8-1-ci yarım bənd əlavə edilmişdir.

[\[16\]](#) [9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.4.13-cü yarım bəndi ləğv edilmişdir.

[\[17\]](#) [9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nə yeni məzmununda 7.4-1-ci bənd əlavə edilmişdir.

[\[18\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.5-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.5. Ərizə-anket məlumatları Sistemin istifadəçisi tərəfindən yoxlanıldıqdan və təsdiqləndikdən sonra istifadəçiyə ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş dövlət rüsumu Sistem vasitəsilə elektron qaydada ödənilir.

[\[19\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.6-cı bəndinin “Dövlət rüsumu ödənildikdən” sözləri “Ödənişlər həyata keçirildikdən” sözləri ilə əvəz edilmişdir.

[\[20\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.11-ci bənddə “hüquqi şəxs” sözlərindən sonra “əldə etdiyi kod əsasında” sözləri əlavə edilmişdir.

[\[21\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.12-ci bənddə “dövlət rüsumu” sözləri “ödənişlər” sözü ilə əvəz edilmişdir.

[\[22\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.13-cü bəndinin “Dövlət rüsumu ödənildikdən” sözləri “Ödənişlər həyata keçirildikdən” sözləri ilə əvəz edilmişdir.

[4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.13-cü bəndinə “keçirildikdən” sözündən sonra “dərhal” sözü əlavə edilmişdir.

[\[23\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.17-ci bəndə yeni məzmununda üçüncü cümlə əlavə edilmişdir.

[\[24\]](#) [4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmununda 7.17-1 – 7.17-8-ci bəndlər əlavə edilmişdir.

[\[25\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.7-ci bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bunun üçün həmin şəxslərin vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkə, sərhədkeçmə sənədlərinin növü, Azərbaycan Respublikasına gəlmə tarixləri və səfərlərinin məqsədi cyni olmalıdır.

[\[26\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.9-cu bənddə “rüsum ödəməklə” sözləri “ödənişləri həyata keçirməklə” sözləri ilə əvəz edilmişdir.

[4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.7 7.9-cu bəndləri müvafiq olaraq 7.18-1 7.18-3-cü bəndlər hesab edilmişdir.

[\[27\]](#) [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.21-ci bənddə “və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur” sözləri “, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən elektron viza məlumatlarını sərhədkeçmə sənədi ilə birgə təqdim edir” sözləri ilə əvəz edilmişdir.

[4 dekabr 2017-ci il tarixli 1705 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 dekabr 2017-ci il, 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, I kitab, maddə 2273) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.21-ci bəndində

“elektron viza” sözləri “**çap edilmiş elektron vizanı və ya həmin vizanın**” sözləri ilə əvəz edilmişdir.

[28] [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin yeni məzmununda 7.24-cü bənd əlavə edilmişdir.

[29] [4 oktyabr 2018-ci il tarixli 287 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 1987) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmununda 7-1-ci hissə əlavə edilmişdir.

[9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7-1-ci hissənin adında “Vizanın” sözü “Elektron vizanın” sözləri ilə əvəz edilmişdir.

[30] [9 aprel 2019-cu il tarixli 612 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2019-cu il, 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 612) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7-1.0-cü bənddə “vizanı” sözündən əvvəl “**birdəfəlik elektron**” sözləri əlavə edilmişdir.

[31] [20 sentyabr 2021-ci il tarixli 1442 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 sentyabr 2021-ci il, 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 9, maddə 982) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7-1.0.2-ci yarımbəndində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəz edilmişdir.

[32] [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 8.2.1-ci yarımbənddə “**nömrəsi**” sözündən sonra “**və məşinla oxuna bilən xüsusi kod**” sözləri əlavə edilmişdir.

[33] [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 8.2.2-ci yarımbənddə “**məşinla oxuna bilən xüsusi kod**” sözləri “ASAN Viza” təsviri” sözləri ilə əvəz edilmişdir.

[34] [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 8.2.4-cü yarımbənddə “**adı və atasının adı**” sözləri “**digər adları**” sözləri ilə əvəz edilmişdir və “**yeri**” sözündən sonra “, **cinsi**” sözü əlavə edilmişdir.

[35] [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 8.2.6-cı yarımbənddə birinci abzasda “**cümlələr**” sözündən sonra “**verilsin**” sözü əlavə edilmişdir, üçüncü abzasın birinci cümləsində “**və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur**” sözləri “, **dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən elektron viza məlumatları sərhədkeçmə sənədi ilə birgə təqdim edilir**” sözləri ilə əvəz edilmişdir və yeni məzmununda dördüncü və beşinci abzaslar əlavə edilmişdir.


[36] [4 dekabr 2017-ci il tarixli 1705 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 dekabr 2017-ci il, 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, I kitab, maddə 2273) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”də 8.2.6-cı yarımbəndin üçüncü abzasının birinci cümləsində “**elektron viza**” sözləri “**çap edilmiş elektron viza və ya həmin vizanın**” sözləri ilə əvəz edilmişdir.

[37] [21 iyun 2017-ci il tarixli 1482 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 23 iyun 2017-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1098) ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin əlavəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

“ASAN Viza” sistemi haqqında
Əsasnaməyə əlavə

Elektron viza blankının nümunəsi

	Azərbaycan Respublikası Elektron viza Electronic visa, Republic of Azerbaijan AE 000000000	-	-
-			
Vizanın verilmə tarixi/Visa issue date:	-		
Tarixdən/Valid from:	-		
Tarixədək etibarlıdır/Valid until:	-		
Vizanın növü/Type of visa:	-		
Girişlərin sayı/Number of entries:	-		
Səfərin məqsədi/Purpose of visit:	-		

Qalma müddəti/Duration of stay:	-
Vizanı rəsmiləşdirən orqan/Visa issuing authority:	-
<u>Şəxsi məlumatlar/Personal information</u>	
Soyadı, adı, ata adı/Surname, given name, patronymic name:	-
Vətəndaşlığı və ya daimi yaşadığı ölkə/citizenship or country of habitual residence:	-
Doğum tarixi/Date of birth:	-
Doğum yeri/Place of birth:	-
<u>Sərhədkeçmə sənədinə dair məlumatlar /Travel document's information</u>	
Növü/Type:	-
Nömrəsi/Number:	-
Etibarlılıq müddəti/Date of expiration:	-
Qeydlər/Notes	<p>This visa is a pre entry permission for you to travel to, and seek entry, into the Republic of Azerbaijan. The entry may be refused in the cases prescribed by the Migration Code of the Republic of Azerbaijan.</p> <p>Electronic visa is not sticked in passport and must be presented with passport at the border control post. If the Electronic visa is not used within the period of validity, it becomes invalid.</p>